

## Yuhanна «2»

*«Rosul Yuhanна yazoqan ikkinqi maktup»*

1-2 Mənki aksakaldin *Huda təripidin* tallanoqan hanimoqa wə uning əziz balilirioqa salam! Mən silərni həkikəttə səyimən wə yaloquz mənla əməs, yənə həkikətni tonuqanlarning həmmisi bizdə yaxawatkan wə xundakla əbədgiqə bizgə yar bolidioqan həkikətni dəp silərni səyidu. □ 3 Huda'atidin wə Atining Oqlı Rəb Əysa Məsihdin xapaət, rəhim-xəpkət wə hatırjəmlik silərgə həkikət wə mehîr-muhəbbət iqidə bolqay! □

---

□ 1:1-2 «**Mənki aksakaldin (Huda təripidin) tallanoqan hanimoqa wə uning əziz balilirioqa salam!**» — «aksakal» muxu yerdə «jamaətning aksaklı» yaki pəkət «mən kəridin...» degən mənidila ixitiliidu. **«Huda təripidin tallanoqan hanim»** — «hanim» həkikiy bir ayal hanimni kərsitixi mumkin, bolmisa məlum bir jamaətni kərsitiximu mumkin. «Kirix söz»imizdə eytkinimizdək biz uni həkikiy mətiwər etikadqı hanimni kərsitidu, dəp ķaraymız. «Əziz baliliri» degən (1) jisamaniy baliliri; (2) «rohiy baliliri»; (3) həm jisamaniy həm rohiy balilirini kərsitixi mumkin. Biz 3-pikirgə mayilmiz («rohiy baliliri» bolsa bu hanimning guwahlılığı wə wasitisi bilən Hudanıng yolioqa kirgənlərni kərsitidu. «Kirix söz»imizni, 9-ayətni, «3Yuh. » 4-ayətnimü kerüng). **«Mənki aksakaldin... salam!»** — barlıq hətlirigə ohxax, rosul Yuhanна əzining kim ikənlilikini biwasitə kərsətməydi. □ 1:3 «**rəhim-xəpkət wə hatırjəmlik silərgə həkikət wə mehîr-muhəbbət iqidə bolqay!**» — bəzi kona kəqürmilərdə «rəhim-xəpkət wə hatırjəmlik bizlərgə həkikət wə mehîr-muhəbbət iqidə bolqay!» dəp pütülgən.

**4** Baliliringning arisida biz Atidin əmr tapxuruwaloqandək həkikəttə mangóqanlarnı kərginim üçün intayın hursən boldum.

### *Həkikəttə qing turux, sahtiliktin həzi bolux*

**5** Əmdi, hərmətlik hanım, mən səndin bir-birimizgə mehîr-muğəbbət kərsitəyli, dəp etünimən. Mening sanga yezip etünginim yengi bir əmr əməs, bəlkı dəsləptin tartip bizdə bar əmr dur<sup>■ 6</sup> (mehîr-muğəbbət xuki, uning əmrlirigə əməl kılıp mengixtur). Mana bu əmr silər burundin tartip anglap keliwatqandək, uningda mengixinglar üçün silərgə tapilanoqandur.<sup>□ ■ 7</sup> Qunki nuroqun aldamqilar dunyaning jay-jaylırida qıktı. Ular Əysanıng dunyaqa insaniy təndə kəlgən Məsih ikənlikini etirap kılmayıdu. Bundaklar dəl

---

■ **1:5** Yh. 13:34; 15:12; Əf. 5:2; 1Tes. 4:9; 1Pet. 4:8; 1Yuha. 2:7; 3:23; 4:21. □ **1:6** «**Mana bu əmr silər burundin tartip anglap keliwatqandək, uningda mengixinglar üçün silərgə tapilanoqandur**» — kezdə tutuloqan əmr qoqum aldinkı 5-ayəttə tiləqə elinoqan «bir-birimizgə mehîr-muğəbbət kərsitəyli». ■ **1:6** Yh. 15:10.

aldamqi wə dəjjaldur. □ ■ 8 Biz wə əzünglar singdürgən əjirni yoktitip қoymay, bəlki toluk in'amoqa igə boluxunglar üçün, əzünglarqa agah bolunglar. □ 9 Kimki Məsihning təlimidin ھalkip qikip, uningda qing turmisa, Huda uningoqa igə bolmaydu. Lekin Uning təlimidə qing turqoqı bolsa, Ata həm Oqlul uningoqa

- 
- 1:7 «Qünki nuroqun aldamqilar dunyaning jayjaylirida qikti» — nemixkə «qünki» dəydu? Bizningqə 5-7-ayət bilən baqlıktur. Aldamqilar, sahta təlim bərgüqilər wə sahta pəyələmbərlər təripidin aldinip қelixining alını elixtiki birdinbir yol 5-7-ayəttə tiloqa elinoqandək Hudanıg həmrəhlikdə mehîr-muhəbbət iqidə yaxaxtur. «Ular Əysanıng dunyaqə insaniy təndə kəlgən Məsih ikənlikini etirap kılmayıdu» — «insaniy təndə» (yaki «insan tenidə») grek tilida «əttə» bilən bildürilidi. Baxka birhil tərjimisi: — «Ular Əysa Məsihning dunyaqə insan tenidə kəlgənlikini etirap kılmayıdu». ■ 1:7 Mat. 24:5,24; 2Pet. 2:1; 1Yuha. 4:1.
- 1:8 «Biz wə əzünglar singdürgən əjirni yoktitip қoymay, bəlki toluk in'amoqa igə boluxunglar üçün, əzünglarqa agah bolunglar» — «biz wə əzünglar singdürgən əjir» bəlkim Yuhanna, xu hanım wə uning balılıri bilən billə Hudanıg yolidə ixləp, hux həwər yətküzüp, baxķılarnı Hudanıg yolioqá baxlax əjirini kərsitudu. Xu sahta təlim bərgüqilər ularning Huda üçün qıqaroqan mewisini yokatmakçı, əlwəttə.

igə bolidu. □ 10 Əgər birsi Uning təlimini elip kəlməy silərnin yeninglarqa kəlsə, uni əyünglarqa baxlimanglar həm uningoşa salammu bərmənglər. □ ■ 11 Qünki undak adəmgə salam bərgən kixi uning rəzil əməllirigə xərik boluquqidur. □

<sup>12</sup> Silərgə pütidioqan yənə kəp səzlirim bar idi; lekin қəqəz bilən siyahıni ixlətkəndin kərə, huxallılıkimizning tolup texixi üçün

□ 1:9 «**Kimki Məsihning təlimidin halkıp qıkıp, uningda qing turmisa, Huda uningoşa igə bolmaydu**» — «təlimidin halkıp qıkıp» grek tilida «ilgiri besip» degən bilən ipadilinidu. Bu bir kinayilik, həjwiy gəptur. Məsihning təlimidin həqkandakı söz-idiyilər «ilgiri turmaydu», əlwəttə. Məsihning təlimidin halkıp hərkəndək baxka söz-idiyilərgə etüx həqkandakı «ilgiriləx» əməstur, əlwəttə. **«Lekin Uning təlimidə qing turoquqi bolsa, Ata həm Ooqlı uningoşa igə bolidu»** — «Məsihning təlimi... Uning təlimi...» — həm Məsih Əziz bərgən təlim həm rosullar Uning toopruluk bərgən təlimnimü təng kərsitudu. □ 1:10 «**Əgər birsi uning təlimini elip kəlməy silərninq yeninglarqa kəlsə, uni əyünglarqa baxlimanglar həm uningoşa salammu bərmənglər**» — «Uning təlimi» grek tilida «muxu təlim» degən söz bilən ipadilinidu; u «Məsihning təlimi». 9-ayətni kərüng. **«uni əyünglarqa baxlimanglar həm uningoşa salammu bərmənglər»** — okurmənlərning esidə barkı «salam» (ibraniy tilida «xalom», grek tilida «hair») degən söz «Sanga tinq-hatırjəmlik tiləymən» degən mənidə. Xunga muxundaq sahta təlim bərgüqilərgə «salam» eytixkə bolmaydu. Yuhananınq bu degini ularqa ədəpsizlik kılıx kerək degənlik əməs, əlwəttə, bəlkı ularqa salam berixning ornişa sahta təlimi üçün tənbih berixinglarqa toqra kelidu, degənliktur. ■ 1:10 Rim. 16:17; 2Tim. 3:5; Tit. 3:10. □ 1:11 «**Qunki undak adəmgə salam bərgən kixi uning rəzil əməllirigə xerik bolوqvidur**» — «salam» toopruluk yüksəriki izahatını kərüng.

yeninglaroqa berip didar kərüxüp səzlixixni arzu kılımən. <sup>13</sup> Huda təripidin tallanoqan hədəngning baliliridin sanga salam! □

---

□ **1:13 «Huda təripidin tallanoqan hədəngning baliliridin sanga salam!»** — «hədəngning baliliri» rosul Yuḥanna turqan jaydiki jamaəttiki etikədqilarnı kərsitixi mumkin.

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5